




“İpək yolu” layihəsi əsasında Hindistan, Türkiyə, Azərbaycan, İran, Çin, Pakistan dövlətlərinin təşəbbüsü 05-09 fevral 2020-ci il tarixdə Hindistanın Quhavati ştatında beynəlxalq elmi konfransa keçirilmişdir. Konfransda Azərbaycandan Bakı Dövlət Universitetinin professorları Sənan İbrahimov, Firuzə Ağayeva və Bakı Biznes Kooperasiya Universitetinin alimləri Elmira xanım və Cəmilə xanım qatılmışlar. Konfrans yüksək səviyyədə keçmiş və Azərbaycan alimləri dərin məzmunlu məruzələri ilə çıxış etmişlər. Azərbaycan elmini belə yüksək tədbirlərdə təmsil etmək və filoloji fikrini bütün dünyada yaymaq alimlərin mühüm vəzifəsidir. Bu mənada professor S.İbrahimovun “Nizaminin türkcə divanı” və “Hindistan-

can elminin nailiyyətlərini bütün dünyada təbliğ edirlər.

Konfrans siyasi xarakter daşıyırdı və əsas məsələ vaxtilə Hindistanda formalaşmış “Vəhdəti-vü-cud” fəlsəfi konsepsiyasını müzakirə edirdi. Bu mövzuda Azərbaycan klassiklərinin də parlaq fikirləri var: Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam”, Abdulla Şaiqin “Həpimiz bir günəşin zərrəsiyiz” – kimi fikirləri vəhdəti- vü-cud fəlsəfi düşüncənin ən sadə idadə formalarıdır. Konfransda Türkiyədəbn, Bolqarıstandan, İrandan, İngiltərədən gələn alimlərin çıxışları da böyük maraq yaratdı. Bütün elmi konfranslar həm də ədəbi əlaqələr, elmi mübadilələr deməkdir. Londondan gəlmiş Arəş Əmiri adlı professorla tanışlıq bi-

# İPƏK YOLU



Azərbaycan ədəbi əlaqələri” mövzusunda çıxışı, prof. F.Ağayevanın “Cəlaləddin Rumi poeziyasında sufizm”, Cəmilə xanımın “Saib Təbrizi və Hindistan”, Elmira xanımın “Mirzə Fətəli Axundovun “Kəmalüddövlə məktubları” traktatında Hindistan” mövzusunda məruzələri dinləyicilərin xüsusi marağına səbəb oldu. Onlar məruzəçilərə müvafiq suallar verdilər və əksəriyyətində Azərbaycan haqqında ilkin təəssürat yarandı.

Konfransın bizim üçün mühüm əhəmiyyəti bir də onunla bağlıdır ki, “İpək yolu” layihəsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən irəli sürülmüş və artıq 20 ildən çoxdur dünya ictimaiyyətini düşündürən bir layihədir. Ulu Öndərimizin irəli sürdüyü ideyalar Asiya dövlətləri tərəfindən alqışlanır və onlar muntəzəm olaraq bu ideya ilə əlaqədar elmi-kütləvi tədbirlər keçirirlər. Həmin tədbirlərə Azərbaycan nümayəndə heyətinin də qatılması daha maraqlı olur. Azərbaycan alimləri ölkəmizlə bağlı həqiqətləri həmin konfranslarda deyib, Azərbay-

zim üçün çox maraqlı oldu. İran əsilli professor Əmiri böyük Şəhriyarımızın dostlarından, bizim alimlərdən Bəxtiyar Məmmədza-dənin, Həmid Araslının, BDU Şər-qşünaslıq fakültəsinin müəllimləri Şəfainin, Rəhim müəllimin tanışlığı olub. Azərbaycanda olmasa da ölkəmiz haqqında xoş sözləri, alimlərimiz barəsindəki elmi fikirləri tək-cə bizim üçün deyil, bütün konfrans iştirakçıları üçün maraqlı oldu.

Ümumiyyətlə, belə konfransların keçirilməsi və həmin konfranslarda bizim alimlərimizin iştirakı həm beynəlxalq elmi əlaqələri möhkəmləndirir, həm də elmi mübahisələrə aydınlıq gətirir. Biz heç təsəvvür etməzdik ki, Hindistanda “Vəhdəti-vü-cud” fəlsəfi konsepsiyasını bu qədər dərinləndirən araşdırıblar və bu sahədə böyük alimlər var. Konfransdan sonra Hindistanın tarixi yerlərini ziyarət etdik və vaxtilə türklərin Hind xalqı üçün yaratdıqları yüksək mədəniyyəti gözlərimizlə gördük.

**Sənan İBRAHİMOV,**  
**Bakı Dövlət Universitetinin professoru**